

# Xurşidbanu Natəvan - 190

Tək inci □

## Xan qızı Natəvan



Xurşidbanu Natəvan zəngin, dolğun və mənəli yaradıcılıq yolu keçən, XIX əsr Azərbaycan ədəbiyyatının zənginləşməsində özünəməxsus yeri olan şairlərdən biridir.

Yaradıcılığının ilk vaxtlarında "Xurşid" imzası ilə, daha sonra "Natəvan" təxəllüsü götürürək, dörən məzmunlu qozollar yanan şairinən şeirləri hələ sağlığında ikən dillər ozbəri olmuşdur. Götürdüyü təxəllüsən də molum olur ki, o, şeirimizə narahat bir ilhamla gəlmış, zəmanədən, xüsusilə də təleyindən şikayotçı olmuş, Füzulidə olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmış, ədalətlə haq-sızlığı, xoşbəxtliklə bədbəxtliyi tərədən səbəblərin mahiyyətini açmağa çalışmış, cəmiyyət və təbiət qanunları ilə barışa bilməmişdir.

*Nə mən olaydım, İlahi, nə də bu aləm olaydı,  
Nə bu aləm əra dil müqəyyədi-qəm olaydı.*

Dünyanın ədalətsiz qanunlarına qarşı öz etiraz səsini ucaldan şairə 17 yaşlı oğlu Mirabbası itirəndən sonra bir daha gülməmiş, qəm-qüssə içinde yaşamış, şeirlərinə göz yaşları qarışmış, bu şeirlərin ruhunu dərd, kədər, ümidişsizlik təşkil etmişdir. Fələyin amansızlığından şikayət edən şair yazdı:

*Nə yaxşı günlər idi, səninlə munis idim,  
Zəmanə indi edib sinə dağlı lalə məni.  
Vüsala yetməyibən zarü natəvan qaldım,  
Edib fələk yenə həsrət o mah cəmələ məni.*

Xurşidbanu Natəvan ailədə yegano övlad olduğu üçün onu sarayda "Tək inci" ad-

landırsalar da, xalq arasında ona "Xan qızı" deyə müraciət edirdilər.

O, təkcə şair kimi fəaliyyət göstərmirdi, həm də öz dövrünün tanınmış və realist rəssamlarından biri kimi də şöhrət qazanmışdı. Onun bu günü golib çıxan albomunda lalo, qərənfil gülərinin, qovaq ağacının, Şuşaya aid bir mənzərənin... şəkilləri vardır. Bu rəsm əsərləri onun istedadlı bir rəssam olduğunu bir daha təsdiqləyir.

Xurşidbanu Natəvan həm də xeyriyyəçi, olduqca xeyirxah bir qadın kimi də tanınır. Onun ən böyük xeyriyyəçilik işi İsa bulğanından Şuşa qalasına su çəkdirməsidir. Əhalini içməli su ilə tömin edən şairə xanım, eyni zamanda Şuşada hovuz, hamam, buzxonalar və s. inşa etdirmiş, şəhərdə park saldırıb xalqın istifadəsinə vermişdir.

O, yoxsulların, kimsəsizlərin müdafiəçisi olmaqla yanaşı, kasıblara ol tutar, cətiyacı olanlara qayğı göstərərdi. Kasıb adamlara tez-tez baş çökən şairə oturduğu döşəkçənin altına 100 manat qoyar və bunun səbəbinə belə açıqlayarmış: "Hər dəfə bir kasibi sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir".

Xurşidbanu Natəvan həm də gözəl şahmat oyunu ilə hamını heyrolondırırmış. Həc də təsadüfi deyildir ki, o, məşhur fransız yazıçısı Aleksandr Duma ilə də görüşmüştər, onunla şahmat oynamış və onu təəcübəldirmişdir.

Aleksandr Duma Şərq qadınının bu cür yüksək intellektə malik olmasını yüksək qiymətləndirmiş və ona şahmat taxtası bağışlamışdır. Həmin şahmat taxtası hazırladı Nizami adına Ədəbiyyat Muzeyində qurunub saxlanmaqdadır.

Xurşidbanu Natəvan həm də Şərq təbətinin gözəl bilicisi olmuş, bir çox xəstələri türkçərə ilə müalicə etmişdir.

O, hərtərəfli istedəda malik olan xeyriyyəçi, gözəl tikmələr yaradıcısı olan qabiliyyətli qadın, hamını valeh edən şahmat oyunçusu, cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən iş adamı kimi tanındı. Amma o, ince ruhlu şair kimi daha çox şöhrət qazanmışdı.



**Aslan CƏFƏROV**

C.Cabbarlı adına Respublika  
Gənclər Kitabxanasının direktoru

Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız yüksək qiymətləndirmiş, adını əbədiyələşdirmişdir. Azərbaycanda həm də haqq tərəfdarı, xeyirxahlıq simvolu olaraq tanınan və sevilən şairənin 1960-ci ildə Bakıda heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır.

1992-ci ildə Şuşanı işgal edən erməni vandalları şəhərdəki tarixi-memarlıq və mədəniyyət abidələrini dağdırıdən Xan qızının büstü də "terrorə" məruz qalmış, amma 44 günlük Vətən müharibəsindən sonra onun büstü əzəli məkanına qaytarılmışdır.

Bu gün Şuşada yenidən ucalan və müzəffər ordumuzun, Ali Baş Komandanımızın, zəfərimizin təntənəsini nümayiş etdirən Xan qızının büstü də mənəvi dəyərlərimizə ehtiramın bariz nümunəsidir.

Möhtərom Prezidentimizin Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması xalqımız tərəfindən sevinclə, minnotdarlıqla qarşılandı. Sərəncamda da deyildiyi kimi, Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə üzəldilmiş, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınış fədakarlıq və mərhamət mütəssəməsi kimi sevilmişdir.

Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustadlarındandır.

O, vətənin rifahı naminə canını, varını əsirgəməyən, Danko kimi xalq yolunda ürəyini məşəl edən həm şairə, həm də el anası kimi ədəbiyyat tariximizdə mühüm yerlərdən birini tutur.

Bu gün Qarabağın əngin səmalarında, azad Şuşada ruhu dolaşan Xurşidbanu Natəvanın Qarabağın hər daşında, torpağında, otunda, çiçəyində, ağacında Cıdır düzündə ... nişanəsi var. Bu gün bizimlə birlikdə Xan qızının da müqəddəs ruhu əbədi və əzəli yurdumuza - Qarabağa, Mədəniyyət Paytaxtıımız əziz Şuşaya qayıdlıb.

Bu qayıdış əbədidir.

**Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustadlarındandır.**

**O, vətənin rifahı naminə canını, varını əsirgəməyən, Danko kimi xalq yolunda ürəyini məşəl edən həm şairə, həm də el anası kimi ədəbiyyat tariximizdə mühüm yerlərdən birini tutur.**